

## MƏLAKƏ MƏMMƏDOVA

+994504438978

melakememmedova25@gmail.com



## TƏHSİL

## BAKALAVR

Qərbi Kaspi Universiteti 2018 / 2022

## SERTİFİKAT

## DÖVLƏT İMTAHAN MƏRKƏZİ

DÖVLƏT QULLUĞU  
SERTİFİKATI - BB4 ALTQRUPU  
ÜZRƏ (67 BAL)

## BAKİ EKSPONAT MƏRKƏZİ

"Akvakultura və balıqlar"  
haqqında təlim, 2022

## BACARIQLAR

- MS Word
- MS Excel
- MS Powerpoint
- MS Outlook
- 1C
- Effektiv ünsiyyət
- Stressə davamlılıq

## DİLLƏR

- Azərbaycan
- İngilis ( B1 )
- Türk

## İŞ TƏCRÜBƏSİ

ARMY Group  
2026 - Hazırda

Metropol Eğitim  
Kurumları  
sen 2022 - mar 2025  
Bakı

Ayrı estetik klinika  
may 2022 - sen  
2022  
Bakı

Azərbaycan  
Respublikası  
Ekologiya və Təbii  
Sərvətlər Nazirliyi  
fev 2022 - may 2022  
Bakı

## OFİS KOORDİNATORU

Sənədlərin və daxili yazışmaların gündəlik idarə olunması və sistemli arxivləşdirilməsi  
Ofisə daxil olan zənglərin və elektron məktublarnın vaxtında cavablandırılması və yönləndirilməsi  
Rəhbərliyin tapşırıqlarının vaxtında icrası və statusu barədə müntəzəm hesabatların verilməsi  
Daxili komandalar və xarici tərəfdaşlarla yazılı və şifahi ünsiyyətin effektiv qurulması

## İNİZBATI İŞLƏR ÜZRƏ MÜTƏXƏSSİS

Ofisin gündəlik fəaliyyətinin təşkili və idarə olunması  
Daxil olan və xaric olan sənədlərin (məktublər, ərizələr, əmrlər) qeydiyyatı və arxivlənməsi  
Gələn zənglərin cavablandırılması və müvafiq şöbələrə yönləndirilməsi  
Rəhbərliyin tapşırıqları əsasında müvafiq hesabatların hazırlanması.  
İşçilərin davamiyyət cədvəlinin (tabel) hazırlanması və kadrlar şöbəsinə təqdim edilməsi.  
Elektron imza və elektron kargüzarlıq sistemləri ilə iş .

## OFİS MENECERİ - (RESEPŞN)

- Daxil olan telefon zənglərinə cavab vermək, məlumatlandırmaq və ya aidiyyətə şöbəyə bağlamaq
- Ofis avadanlıqlarında (printer, kseroks və s.) yaranan nasazlıqlar zamanı ustaların və ya texniki xidmətin çağırılması
- Gün sonu kassa qalıqlarının hesablanması və gündəlik maliyyə hesabatının rəhbərliyə təqdim edilməsi

## TƏCRÜBƏÇİ

Su bioehtiyatları və akvabitkilər üzrə nəzəri biliklərin praktikada tətbiqi  
Laboratoriya şəraitində analiz proseslərində və mikroskopik müşahidələrdə iştirak  
Sənədləşmə proseslərində iştirak etmiş, məlumatların qeydiyyatı və sistemləşdirilməsində rol almışam  
Komanda mühitində birgə fəaliyyət göstərərək tapşırıqların icrasında iştirak etmişəm